

LAURA ZƏRBƏLİYEVƏ
ADU
laurazarbaliyeva@yahoo.com

MÜASİR İNDONEZİYADA ETNOLİNQVİSTİK ŞƏRAİT

Açar sözlər: İndoneziya etnosları, İndoneziya dilləri, etnolinqvistik şərait

Key words: Indonesian ethnoses, Indonesian languages, ethnolinguistic situation

Ключевые слова: индонезийские этносы, индонезийские языки, этнолингвистическая ситуация

1. Giriş

Bu və ya digər ölkədə etnolinqvistik şərait orada etnosların sayı və onların dillərinin ərazi üzrə paylanmasıdır. Etnolinqvistik şəraitin komponentlərini yalnız etnik icmalarla mənşədə dillər təşkil edir [1, s.9]. Təxminən 1128 etnik qrupun yaşadığı və 546 dilin istifadə edildiyi İndoneziyada etnolinqvistik şərait xüsusi maraq doğurur.

İndoneziyada milli-etnik və linqvistik şəraiti araşdıraraq bu əlkənin etnolinqvistik mənzərəsini müəyyənləşdirmək üçün əvvəlcə onun coğrafi mövqeyi, demografik vəziyyəti haqqında ümumi təsəvvür yaratmaq doğru olardı. Bu məqalədə də məhz belə bir ardıcılıq gözlənmişdir.

2. İndoneziyanın coğrafi mövqeyi və demografiyası

Asiya və Avstraliya qitələri və Hind və Sakit okeanları arasında yerləşən, ekvator xətti boyunca uzanın, dünyada sahəsinə görə 16-ci, əhalisinin sayına görə dördüncü yeri tutan İndoneziya Cənub-Şərqi Asiyadanın ən böyük dövlətlərindən bəndir. İndoneziya ərazisi Kalimantan adasının şimal-qərb hissəsi istisna olunmaqla, Malay arxipelağının, demək olar ki, bütün ərazisini və Yeni Qvineya adasının qərb hissəsini əhatə edir.

İndoneziyanın müxtəlif ərazilərində əhalinin sıxlığı əsaslı şəkildə fərqlənir. 2010-cu ilin statistik məlumatlarına görə [13], sayı 237 556 363 nəfərə çatmış əhalinin 58 faizi Yavada, 21 faizi Sumatrada, 7 faizi Şulavesidə, 6 faizi Kalimantanda, 6 faizi Bali və Nusa Tenqqarada, 3 faizi isə Papua və Malukuda yaşayır. İndoneziyada əhalinin sıxlığı orta hesabla 1 kv.km.-ə 124 nəfərdir. Cakarta Xüsusi İndoneziya Əyalətində 1 kv.km.-ə 14 440 nəfər düşdürü halda, Qərbi Papua Əyalətində bu göstərici 1 kv.km.-ə 8 nəfərdir. Ölkə ərazisinin quru sahəsinin yalnız 6,9 faizini təşkil edən Yavada [9] əhalinin 60 faizinin cəmləşməsi əhalinin ərazi üzrə nə qədər qeyri-mütənasib bölgündüyünü göstərir.

Yava əhalisinin getdikcə artması ölkəni, xüsusilə də böyük şəhərləri nəqliyyat, evlə təminat, təhsil, səhiyyə, işlə təminat və cinayətkarlıq kimi problemlərlə üzü üzü qoyudundan hökumət transmiqrasiya və ailə planlaşdırılması proqramlarını tətbiq etməyə çalışır [3, s.86]. Yava əhalisinin digər adalarla köçürülməsi əslində həla holland müstəmləkəsi zamanından həyata keçirilməyə başlanılmışdır. XIX əsrin 80-ci illərində isə Kalimantan və Qərbi İrlanda (indi Qərbi Papua) əhalinin artırılmasına müəyyən səylər göstərilmişdir [4, s.9].

3. İndoneziyada milli-etnik şərait

33 əyalətdən ibarət olan İndoneziyanın [8, s.43] inzibati-ərazi bölgüsündə etnik ərazilərin sərhədləri nəzərə alınmadığından müxtəlif etnosların nümayəndələri ayrı-ayrı əyalətlərin ərazi strukturunda qalmışlar [4, s.10]. Ümumiyyətlə, İndoneziya milli-etnik tərkib baxımından çox rəngarəngdir və müxtəlif mənbələrdə etnik qrupların sayı barədə fərqli məlumatlarla rastlaşmaq olar.

Keçən əsrin 50-ci illərində etnik icmalar və etnoslararası münasibətlər ilə bağlı məsələlərin müzakirəsi faktik olaraq qadağan edilmişdi. 1971-ci ildə əhalinin siyahıyalınmasına sorğu vərəqinə etnik mənsəbibiyyət haqqında sual daxil edilmədiyindən ölkə ərazisində etnik vahidlərin sayını dəqiqləşdirmək mümkün olmamışdı. 80-ci illərdə da rəsmi mənbələr əhalinin etnik tərkibi barəda məlumat vermirdi, bununla da, "vahid İndoneziya xalqı" ideyəsini təbliğ etməyə çalışırdılar [2, s.27].

İndoneziya əhalisinin etnoslararası münasibətlərinin və etnik tərkibinin öyrənilməsi ilə əsasən Holland və Amerika alimləri möşgül olurdu. Yuxarıda qeyd edildiyi kimi, vahid İndoneziya birliliyinin qurulması prosesinə mane olmamaq üçün 70-ci illərə kimi indoneziyalı alimlər bu problemlərlə möşgül olmurdu. Etnoslar və etnoslararası münasibətlər haqqında yazmış ilk indoneziyalı alim etnoqraf P. Suparlandır. 1979-cu ildə bu sahədə yazdığı ilk məqaləsində o göstərir ki, etnik problemlərlə bağlı *susdurulma siyasəti* ölkədə baş verən sosial problemlər, xüsusilə də, etnoslararası münasibətlərləndə qeynaqlanan sosial problemlər haqqında məlumat qitliginə görərib çıxarmışdır [4, s.11].

Bu gün İndoneziya hökuməti artıq belə bir qadağa tətbiq etmir. Əksinə, indoneziyalılar hansı etnos mənşə olduları barədə fərqlər dənişir və ölkələrinin etnik cəhətdən belə rəngaranglıyından qürur hissi duyurlar. Statistika Mərkəzinin 2010-cu ilə aid məlumatına görə isə [10], hazırda İndoneziyada 1128 etnik qrup mövcuddur. Onların arasında say baxımından üstünlüyü yavalılar, sundalılar, maduralılar, malaylar, buqislər, makasarlılar, minanqabauular, balılırlar və bataklar təşkil edir [4, s.326].

Ölkədəki etnik qruplar hazırda müxtəlif inkişaf pillələrindədir, başqa sözə, burada zəngin mədəniyyətə malik yavalılar, malaylar, sundalılar və balılırlar yanashı, hələ köçəri hayat tarzı sürən tayfalar da vardır. Ayrı-ayrı etnik qrupların inkişafı arasında belə fərqlər tarixi və coğrafi amillərlə izah oluna bilər. Digər xalqlar və mədəniyyətlərlə uzunmüddətli və daimi əlaqədə olmuş etnik qruplar sərətlə inkişaf etdiyi və hazırkı ictimai mərhələyə çatlığı haldə, ibtidai icmalar şəkilində yaşayan etnik quplar hər növ sosial əlaqələrdən imtina edərək təcrid olunmuş ərazilərdə yaşamağı, natural əməkklə, ovçuluq və baliqçılıqla möşgül olmayı üstün tuturlar [4, s.10-11].

Ölkədəki etnik qrupların əksəriyyəti dil və mədəniyyət baxımından ortaç cəhətlərə malikdir. Bunu onların eynimənşəli olması ilə izah etmək olar. Əhalinin 96 faizindən çoxu mongoloidlər və avstraloidlər arasında orta mövqə tutmuş Cənub-Şərqi Asiya irq tipinə [4, s.11-12], istifadə etdikləri dil və dialektlər isə Avstroneziya dil ailəsinin Qərbi İndoneziya dilleri qrupuna aiddir. Bundan başqa, burada Avstroneziya dil ailəsinin Şərqi İndoneziya qrupuna aid [1, s.169] Papua dillerində dənişən və avstraloidlər qrupuna daxil edilən Papua-melaneziya irqinin nümayəndələri, eləcə də çinlilər, ərablər, hindlilər, yaponlar, avropalılar və digər göləmə xalqlar yaşayır [4, s.11-12].

Güman edilir ki, müasir indoneziyalıların əedadları b.e.-nın I əsrində Tailand və Birmadan cənub-şərqi köçərk Sumatra, Kalimantan və Yava adalarında məskunlaşmışlar [3, s.83]. Başqa bir fərziyyəyə görə, onlar buraya b.e. əvvəl 3000-ci il-dən başlayaraq Çinin Yunnan əyalətindən Hind-Çin yarımadası və Tailand ərazisindən keçərk gəlmışlar [6, s.6]. Çin tacir və dənizçiləri hələ min il bundan əvvəl Indoneziyaya səfərlər edirmiş. XIX əsrin ortalarında isə çınlılar İndoneziyaya kütəvi şəkildə miqrasiya edərək [2, s.29] Şimali Sulavesi, Qərbi və Şərqi Kalimantan, Sumatra və Yavada məskunaşmışlar [3, s.83]. İndoneziya etnoslarının inkişafına böyük təsir göstərmiş və özləri ilə hinduizm və buddizm kimi dirləri gotirmiş hindililər Yava və Sumatraya b.e.-nın I əsrində gəlmışlar [12, s.27].

Bu çoxsaylı etnosların İndoneziya ərazisində məskunlaşmasının mənzərəsi belədir [2, s.28]: Yavalı Yavada (adının mərkəzi, şərqi və qismən qərb hissəsində), sundahilar Qərbi Yavada, maduralılar Şərqi Yava və Madurada, minanqkabaular Sumatranın qərb və mərkəzi hissələrində, bataklar və ačehlilər Sumatranın şimal hissəsində, qayo və alaslar Şimali Sumatranın təcrid olunmuş dağlıq ərazilərində, Cənubi Sumatranın yerli əhalisi hesab olunan abunq pubianlar Sumatranın cənubunda daxili ərazilərdə, özlərini yaşıdlıqları yerin adları ilə adlandıran Sumatra malayları (camibililər, palembanqlılar, riaulular, siaklar) isə Sumatranın şərqi və cənub-şərqi hissələrində yaşayırlar.

Dayaklar Kalimantanın mərkəzi hissəsində, bancarlar cənub və cənub-şərqi hissəsində, malaylar isə sahilyanı ərazilərdə məskunlaşmışlar. Buqislər və makasarlılar Sulavesinin cənub-şərqində, minahasalılar, qorontalolular, tominililər, bolaanq-monqondoular, sanqihelilər şimalında, toracalar (palular, korolar, sadanqlar, posolar və digərləri), loinanglar şərqində, morilər, ləkilər və bunqular cənub-şərqində yaşayırlar.

Balililər Balıda və Lombokda, sasaklar Lombokda, sumbavalılar və bimalılar Sumbavada, manqarailar, nqadalar, naqelər, sikkalar, keolar, liolar və larantuklar Floresda, sumbalılar Sumba da yaşıyor.

Maluku arxipelaqının Ternate adasında, Halmaheranın cənub və şimal-qərb hissəsində, Obidə və Baçanda ternateliilər, Amboon, Obi, Buru və Seramın qərbində ambonlular, tobelolar və Halmaherada qalelər məskunlaşmışlar. Bu böyük etnik qruplardan başqa, qalan kiçik etnik qruplar yaşıdlıqları adaların adını daşıyırlar.

İrian Cayada (indi Qərbi Papua) əsasən avtoxton əhali – papualar yaşayırlar.

İndoneziyada etnik qruplar əsasən homogen olmaqla yaşıdlıqları ərazilədə dominant olan özünəməxsus mədəniyyətə malikdir. Büyük şəhərlərdə isə müxtəlif etnoslar qarışlığından bu və ya digər etnik mədəniyyətin üstünlüyü hiss olunmur. Bu, İndoneziya dili və ümumindoneziya mədəni sərvətlərindən istifadə etməklə ümumindoneziya milli mədəniyyətinin formalşmasına aparır. Lakin bu heç də o demək deyildir ki, şəhərlərdə etnik mədəniyyət tamamilə ümumindoneziya mədəniyyəti ilə əvəz olunmaqdadır. Məsələn, İndoneziya dili daha çox rəsmi ünsiyyətdə istifadə edilir, fərdi ünsiyyət zamanı doğma dilə üstünlük verilir [4, s.12-13].

4. İndoneziyada lingvistik şrairat

İndoneziya çoxmillətli olduğu kimi, həm də bir çox dillərin istifadə olunduğu ölkədir. Yaxın vaxtlarda qədər etnosların dəqiq sayı məlum olmadığı kimi, ölkədə danışılan dillərin sayı məsəlesi da mübahisə doğururdu. XIX əsrin 80-ci illərində dillərin sayının 400-dən artıq olduğu göstərilirdi [4, s.12-13], artıq 2008-ci ildə

Cakartada keçirilmiş IX Dil Kongresində İndoneziyada 442 dil və dialektlən istifadə olunduğu barədə məlumat verilmişdir. 2012-ci ildə Dillərin İnkışafı və Quruculuğu Komitəsinin aparmış olduğu növbəti tədqiqatların nəticələrində isə bu say 546-ya çatdırılmışdır. Komitə rəsmilərinin bildirdiyinə görə, tədqiqat hələ davam etdirilədiyindən onların sayıının artacağı və 600-ə çatacağı ehtimal olunur [11].

İndoneziyada istifadə olunan dillərin çoxluğuna baxmayaraq, təmsil olunan dil ailələrinin sayı məhduddur. Yerli əhali Avstronezya (və ya malay-polinez) və Papua dillərində danışır [2, s.281]. Bu dil və dialektlərin böyük hissəsi Avstronezya dil ailəsinin İndoneziya qrupuna daxildir. Bu qrupda dil daşıyıcılarının sayına görə ilk sıraları yavalılar, sundalılar, minanqkabaular, bataklar, açehlilər, buqlıslar, makasarlılar, dayaklar tutur [5, s.4]. Genetik qohumluğuna baxmayaraq, bu dillər arasında fərqlər o qədər böyükdür ki, hətta Sumatradakı karo batakları və toba batakları kimi ərazi baxımından yaxın xalqlar bir-birini çətinliklə başa düşürər [4, s.13-14].

Başqa dil ailələrinə mənsub olan Papua dillərində və Çin dilində İndoneziya əhalisinin təxminən 5 faizi danışır [4, s.13]. Maluku əhalisinin bir hissəsi Şimali Halmahera qrupuna mənsub Papua dialektlərinə yaxın dialektlərdə, Qərbi İranın (indi Qərbi Papua) şimal sahilyanı ərazilərin əhalisi əsasən İndoneziya dillərində (buqlıslar, ambonlular və başqları), daxili ərazilərin əhalisi isə Papua və Melaneziya dillərində, çinlilər Çin dilinin müxtəlif dialektlərində danışır [5, s.5]. Bundan başqa, burada tamil, arab və ingilis dilində danışan əhali da vardır [2, s.281].

Lakin ölkə əhalisinin daha çox istifadə etdiyi dil orta əsrlərdə Sumatra və Məlakkadan bir neçə malay dialekti əsasında formalmış və 1945-ci ildə İndoneziya Respublikasının dövlət dili elan edilmiş İndoneziya dilidir. Bu dilin Malay arxipelağında geniş yayılması milli birlik prosesləri ilə əlaqədardır. İndoneziya dili indoneziyalıların birliyini səciyyələndirən ümummilli dildir [5, s. 4-5].

Müasir İndoneziyada istifadə olunan dillər onun daşıyıcıları kimi müxtəlif inkişaf mərhələlərindədir. Etnik birliyin səviyyəsi yüksək olduqca həmin icmaya xidmət edən dil də bir o qədər inkişaf etmiş olur, dialektlərin sayı da az olur və əksinə. Belə etnolinqvistik şərait Yava, Kalimantan və Qərbi İrianda (indi Qərbi Papua) müşahidə olunur. Yavada daha inkişaf etmiş etnoslar – yavalılar, sundalılar və maduralılar yaşayır. Buna müvafiq olaraq burada çox az dialektə malik üç əsas dil fəaliyyət göstərir. Bunun əksinə, Kalimantanda dayak tayfaları 200-ə yaxın dialektə, Qərbi İran əyalətində isə yerlilər 125-dən artıq müxtəlif dil və dialektlərdə danışır [4, s.14].

İndoneziya dilləri tipoloji cəhətdən də oxşar xüsusiyyətlərə malikdir. Əsas lügət tərkibinin eyniliyi, fonoloji sistemin yekcinsiliyi, qrammatik quruluşda oxşarlıq, affiksəl söz yaradıcılığı, reduplikasiyadan geniş istifadə, cümlədə müəyyənləşmiş söz sırası kimi dil hadisələri bu dillər üçün səciyyəvi xüsusiyyətlərdir [4, s.15].

İndoneziya dilləri mürəkkəb iyerarxik sistemə malikdir. Bu sistemdə hər bir dil müəyyən sferaya xidmət edir. Bu baxımdan dilləri regional (bir neçə xalqın istifadə etdiyi dil), yerli (bir xalqın istifadə etdiyi dil), məişət və ritual dillərinə ayırmalı olaq. Dillərin rolü onların inkişaf dərəcəsindən və bu dillərdə danışanların sayından asılıdır [2, s.283].

Ölkədə istifadə olunan dil və dialektlərin sayı çox olsa da, etnik qruplar arasında əsas vəsiatçı rolunu məhz İndoneziya dili oynayır. Belə çoxmillatlı ölkədə İndoneziya dili İndoneziya birliyinin simvolu hesab olunur, cünki məhz İndoneziya dilindən istifadə etməkla müxtəlif dillərdə danişan ayrı-ayrı etnik qrupların nümayəndələri müstəmləkəçilərə qarşı mübarizədə əlbir olmuş və müstəqillik qazanmağa nail olmuşlar.

Bu dil dövlət dili kimi dövlət orqanları, rəsmi sənədləşmə, təhsil, mətbuat və bədii ədəbiyyatda, böyük şəhərlərdə, xüsusilə yeni nəsil tərəfindən möşətdə istifadə olunur. Lakin hökumət qalan dillərin töbliğinə də təşəbbüs göstərir. Məsələn, yerli dillər müvafiq ərazilərdə orta məktəbdərə tədris olunur, həmin dillərdə televiziya kanalları fəaliyyət göstərir, qəzet, jurnal və bədii ədəbiyyat çap olunur, onların tədqiqinə həsr olunmuş konfranslar keçirilir.

Ölkədə əhalinin əksəriyyəti ikiidilli, bəzən də çoxdillidir, yəni dövlət dili kimi İndoneziya dilindən başqa, hər bir indoneziyalı (əsasən möşətdə) həm də yerli dillərdə birində danişır. Lakin çox zaman etnik cəhətdən qarışq ailələrdə doğulanlar və ya böyük şəhərlərdə yaşayınlar yalnız İndoneziya dilində danişmağı bacarırlar, bu dildə danişmağa üstünlük verir, valideynlərinin doğma dilini öyrənməyə maraq göstərmirlər. Yeni nəsil, xüsusilə beynəlxalq məktəblərdə təhsil almış gənclər gündəlik həyatda ingilis dilindən istifadəyə üstünlük verirlər.

5. Nəticə

Etnolinquistik cəhətdən müxtəlifiyi ilə seçilən İndoneziya bu gün təxminən 1128 etnik qrup və 546 dilin vətənidir. Lakin etnoslararası münasibatlara və milli birliliyə manfi təsir göstərə biləcəyi ehtimalı və etnik qruplarının xeyli hissəsinin keçilməz yerlərdə maskunlaşması tədqiqatçıları bu məsələləri dərindən araşdırmaqdən çəkidirirdi. Elə bu səbəbdən uzun müddət ərzində həm etnik qrupların, həm də dillərin sayı müxtəlif mənbələrdə forqlı rəqəmlərlə göstərilirdi.

İndoneziyada ayrı-ayrı etnik qrupları ortaç etnik mədəniyyətlə yanaşı, genetik və tipoloji baxımdan oxşar dillər birləşdirir. Maraqlıdır ki, etnik qruplar arasında vəsiatçı və ya milli dil rolunu etnik qruplar arasında həmişə nümayəndələrinin sayına görə üstünlük təşkil etmiş yavalılarının dili deyil, etnik azlıq təşkil edən malayların dili – İndoneziya dili oynamışdır. Ona görə də müstəqillik əldə edildikdən sonra dövlət dili kimi mahz bu dil qəbul edilmişdir. Ölkədə çoxlu sayıda dillərdən istifadə olunması əksər əhalinin on aži ikiidilli olmasına götərib çıxarsa da, dövlət orqanlarında, rəsmi sənədləşmədə, təhsildə və mətbuatda məhz İndoneziya dili tətbiq edilir.

İndoneziyada belə etnolinquistik şərait bir çox hallarda dil şəraitini də təyin edir.

Istifadə olunmuş ədəbiyyat

1. Андronов, М.С. Вардуль, И.Ф. Зарубежный восток: языковая ситуация и языковая политика. Москва: Наука, 1986
2. Индонезия. Справочник. Москва: Наука, 1983
3. Indonesia. Ensiklopedi Nasional Indonesia. Jilid 7. Jakarta: PT.Delta Pamungkas
4. Кондрашкина, Е.А. Индонезия: языковая ситуация и языковая политика. Москва: Наука, 1986

5. Марков, Г.Е. Народы Индонезии. Москва: Московский Университет, 1963
6. Oktorino, Nino, dkk. Ensiklopedia Sejarah dan Budaya. Kepulauan Nusantara Awal. Jilid 6. Cetakan ke-2. Jakarta: PT Lentera Abadi, 2009
7. Suku Bangsa. Ensiklopedi Nasional Indonesia. Jilid 15. Jakarta: PT.Delta Pamungkas

Internet sahifələri:

8. Badan Pusat Statistik. http://www.bps.go.id/hasil_publikasi/si_2012/index3.php?pub=Statistik%20Indonesia%202012. 10 aprel 2013
9. Dinamika Penduduk dan Permasalahan Kependudukan. <http://march76.blogspot.com/2012/08/dinamika-penduduk-dan-permasalahan.html>. 15 aprel 2013
10. *Indonesia Miliki 1.128 Suku Bangsa.*
<http://www.jpnn.com/index.php?mib=berita.detail&id=57455>. 11 aprel 2013
11. *Inilah Jumlah Bahasa Daerah di Nusantara.*
<http://download-soal.blogspot.com/2012/09/inilah-jumlah-bahasa-daerah-di-nusantara.html#.UOetYL-6eSo>. 10 aprel 2013
12. *Language Maps and Ethnicity Maps.*
<http://ccat.sas.upenn.edu/plc/clpp/images/langmaps/index.html>. 15 aprel 2013
13. *Sensus Penduduk Indonesia 2010.* http://id.wikipedia.org/wiki/Sensus_Penduduk_Indonesia_2010. 11 aprel 2013
14. *Sumber Daya Manusia, Sensus, Kepadatan Dan Pertumbuhan Penduduk*
[http://perpustakaancyber.blogspot.com/2013/01/sumber-daya-manusia-sensus-kepadatan-pertumbuhan-penduduk.html#](http://perpustakaancyber.blogspot.com/2013/01/sumber-daya-manusia-sensus-kepadatan-pertumbuhan-penduduk.html#.). 10 aprel 2013

L. Zarbaliyeva

The Ethnolinguistic Situation in Modern Indonesia
Summary

Indonesia is a country with an immense population and several hundreds of ethnic groups and languages by what its ethnolinguistic situation can be defined. This article provides an overview of the geographical location and demography of the country, the ethnic composition of the population and its linguistic situation with the aim to determine the current ethnolinguistic situation in Indonesia.

Л. Зарбалиева

Этнолингвистическая ситуация в современной Индонезии

Резюме

Индонезия является крупной страной как по численности населения, так и наличием большого количества этнических групп и языков, чем и определяется её этнолингвистическая ситуация. В настоящей статье рассматриваются географическое положение страны и её демография, этнический состав и лингвистическая ситуация с целью установить этнолингвистическую ситуацию в Индонезии.

Rəyçi: Professor A.Y.Məmmədov